



Azərbaycan dünyaya günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Milli Qurtuluş Gününün təntənəsi

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.

Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov tədbir iştirakçılarına bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 İyun günü Vətəni, xalqını sevən, həmin çətin, ağır günlərin dəhşətlərini yaşayan, hadisələri gözəli ilə gören insanlar üçün əsl Qurtuluş və Azərbaycanın müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir.

1993-cü ilin 15 İyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olmuşdur. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.

15 İyun tarixi eyni zamanda Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təc-



əssümüdür. Əgər xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməseydi, bugünkü müstəqil Azərbaycan varlığından danışmaq çətin ki, mümkün olardı. Bu qayıdış ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, düşmən işğalının gənci miqyas almasından xilas etdi. Ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşnalığın, hərə-mərciliyin, kütləvi iğtişaşların, aclığın, səfaletin qarşısı alındı. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yar-

tərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi dünyada tanınır və iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlər sırasına qoşulur.

Sonra tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova məruzə ilə çıxış edərək o dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdi.

Lerik rayon təhsil şöbəsinin əməkdaşı Qafur Xosiyev, Heydər Əliyev Mərkəzinin direktoru Hüsəməddin Abbasov, rayon ağsaqqalı Qəhrəman Əliyev qeyd etdilər ki, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1993-cü il İyununda Bakıya gəlişi Azərbaycanı qurtuluş, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Ulu öndər böyük risklərə baxmayaraq, xilaskarlıq missiyasını cəsarətlə özünə götürdü. Biz bu gündə bu Qurtuluşun bəhrələrini görür və həyatımızda hər an hiss edirik.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov tədbir iştirakçılarına bayram münasibəti ilə təbrik etdi, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Dövlət Proqramlarını uğurla icra edildiyini diqqətə çatdırdı.

Lerik Rayon İcra Hakimiyyətində 23 İyun - "Dövlət qulluqçularının peşə bayramı günü" münasibəti tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov, Milli Məclisin deputatı İqbal Məmmədov iştirak etdilər.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edərək, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Dərindən düşünmüş və elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanması və icrasının təmin edilməsi, Azərbaycanın yüksək iqtisadi sıçrayışına və stabil inkişafına əhəmiyyətli zəmin yaradan nəhəng quruculuq işləri hər bir vətəndaşımızda qürur hissi yaradır.

23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi



İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Həbib Məlikovun olması və onun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi rayonda çalışan dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev 23 İyun - "Dövlət qulluqçularının peşə bayramı günü"na həsr olunmuş məruzə ilə çıxış etdi. Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladılar.

Sonra dövlət qulluğunda səmərəli və qüsuruz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edildi.



Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı gününə təsis olunması, hər il bu bayram münasibəti

in kişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Həbib Məlikovun olması və onun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi rayonda çalışan dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Mastail kəndinə mavi qaz verildi



23 İyun 2017-ci il tarixdə Mastail kəndinə mavi qazın verilməsi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədov və "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin reisi Hüseyn Şirinov, rayon ziyalları və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Liviyyə qənd ərazi icra nümayəndəsi Davud Mənafov qonaqları salamlayaraq bildirdi ki, bu gün ərazimizin əhalisinin böyük sevincinə səbəb olan bir tədbir - Mastail kəndinə mavi qazın verilməsinin açılışına həsr olunmuş mərasimə toplaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz ildən-ilə inkişaf edir, dünya birliyində yerini daha da möhkəmləndirir. Son illər Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin davam etdirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişir, müasirləşir, əhalinin rifahı daha da yaxşılaşır. Ərazimizin Liviyyə qəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Liviyyə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Mastail kəndində elektrik xətlərinin sığ kabellərlə əvəzlənməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanılması, Nüsumurya kənd

ində veteranlar evinin tikintisi və bu gün ərazimizin bir neçə kəndinə mavi qazın verilməsi dediklərimizə ayarı nümunədir. Bu gün Mastail kəndinə müxtəlif diametrlili borularla 135 abonentin evinə qaz xətti çəkilmişdir. Müqəddəs Ramazan bayramı ərəfəsində kəndimizə mavi qazın verilməsinə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşından gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəkdir.

Kənd sakinləri adından ağsaqqal Adil Rzayev və gənclərin nümayəndəsi Sadiq Mirzəzadə çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq

larnı bildirdilər.

"Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin reisi Hüseyn Şirinov və Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək kənd sakinlərini Ramazan bayramı və kənd mavi qazın verilməsi münasibəti ilə təbrik etdilər. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdılar.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov kənd sakinlərini salamlayaraq əlamətdar hadisə-təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, cənab Prezidentin qayğı və diqqəti ilə son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadiçilik işlərinin həyata keçirilir. Yollar salınır, yeni məktəblər, səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Bu gün rayonun Mastail kəndinə mavi qazın verilməsi cənab Prezidentin rayona göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Göstərdiyi bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonu-muzda bütün bu işlərin həyata keçirilmə-

sinə bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk. Sonda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov və Milli Məclisin deputatı İqbal Məmmədovun xeyir-duası ilə 135 abonent olan Mastail kəndinə təbii qazın verilməsini bildiren məşəl əlovlandırıldı.

sinə bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk. Sonda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağirov və Milli Məclisin deputatı İqbal Məmmədovun xeyir-duası ilə 135 abonent olan Mastail kəndinə təbii qazın verilməsini bildiren məşəl əlovlandırıldı.

17 İyun - Azərbaycan Respublikası tıbb işçilərinin peşə bayramı günü münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov, tıbb işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon Mərkəzi Xəstəxanasının baş hakimi Mübariz Ağayev tıbb işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il İyunun 4-də imzaladığı Sərəncamla Respublikanın sosial inkişafı sahəsində tıbb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il İyunun 17-də yaradılması nəzərə alınaraq hər il İyunun 17-ni Azərbaycan Respublikası tıbb işçilərinin



peşə bayramı günü kimi qeyd olunması qərara alınmışdır. 1918-1920-ci illərdə və Sovet hakimiyyəti illərində respublikada səhiyyə sisteminin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 1960-cı illərin sonu - 1970-ci illərin əvvəlləri, Heydər Əliyevin hakimiyyətə gəliyi ilk aylardan başlayaraq Azərbaycanın

sozial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Bütün sahələrdə olduğu kimi, səhiyyəyə də inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirildi. Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, Əməkdar həkim Sadiqə Rıfqaşlıyeva, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Elxan Qənbərov, Azər-

Ağ xalatlı ömür keşikçiləri

sozial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Bütün sahələrdə olduğu kimi, səhiyyəyə də inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirildi.

Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, Əməkdar həkim Sadiqə Rıfqaşlıyeva, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Elxan Qənbərov, Azər-

baycan Ziyalları Cəmiyyəti rayon şöbəsinin sədri, Əməkdar həkim Etibar Həşimov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsəməddin Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin reisi Fəxrəddin Mirzəyev çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın və əhalinin göstərilən



tıbbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük tədbirlərin həyata keçirildiyini vurğuladı, rayonun səhiyyə sahəsinə, tibbi işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov tıbb işçilərinin peşə bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, 90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilmiş də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsinə qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tıbb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yükləndirilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı.

Əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqların

mühafizəsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətində olduğunu, bu sahə üzrə əhalinə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edildiyini, bir sıra sərəncamlar və qərarlar verildiyini diqqətə çatdırdı. Rayonun bir sıra səhiyyə işçilərinin fəxri adlara layiq görülməsi, xüsusilə cənab Prezidentin 16 İyun 2014-cü il tarixli Sərəncamı ilə rayon mərkəzi xəstəxanasının hakimi Sadiqə Rıfqaşlıyevaya "Əməkdar həkim" fəxri adının verilməsi ölkə başçısı tərəfindən rayonun səhiyyə sahəsində çalışan tibbi personalına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov səhiyyə sahəsində uzunmüddətli qüsuruz, səmərəli əmək fəaliyyətinə görə və 17 İyun - Azərbaycan Respublikası tıbb işçilərinin peşə bayramı günü münasibəti ilə bir qrup tibb işçisinə Lerik Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim etdi.

Ramazan bayramı münasibəti ilə iftar süfrəsi

Lerik şəhərindəki "Xeyir-şər" evində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı. İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmalann rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlandı. Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov iftar süfrəsində iştirak edənləri salamlayaraq onları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Ramazan ayının həmrəylik, dostluq, qaradaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu bildirdi. Azərbaycanda və eləcə də Lerik rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün

olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə əncid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı. Cənab Prezidentin xüsusi diqqət və qayğısı ilə qısa bir zamanda erməni işğalından azad edilmiş Cəbrayıl Mərcanlı qədim Azərbaycan şəhəri olan Şuşa şəhərindəki mənfur düşmənlərimiz tərəfindən dağıdılmış məscidin eynisinin tikilərək istifadəyə verilməsi, Ramazan ayında həmin məsciddə ilk dəfə azan verilməsi qürurvericidir. Bunun çox böyük tarixi mənası var. Biz emirik ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə işğal edilmiş bütün torpaqların işğaldan azad ediləcək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaqdır.



İftar süfrəsində iştirak edənləri və onların simasında bütün rayon əhalisini müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı xoş arzularını çatdırdı. Sonda Ramazan duası oxundu.

YAP LERİK RAYON TƏŞKİLATININ IX KONFRANSI KEÇİRİLDİ

Lerik Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının doqquzuncu konfransı keçirildi.

Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimli, YAP icra katibliyinin bölgə üzrə məsləhətçisi Məcid Əhmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya üzvləri və rayon ictimaiyyəti iştirak etdirdi.

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edilməsi ilə başlayan tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Yeni Azərbaycan Partiyasının yarıdıcısı ümummilli lider Heydər Əliyevin və ötən konfransdan keçən dövr ərzində dünyanı dəyişmiş partiya üzvlərinin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Conra YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov hesabat məruzəsi ilə çıxış edərək rayonda görülmüş işləri qeyd etdi. Bildirdi ki, rayon təşkilatı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, icra katibliyinin qərar və göstərişlərini layiqincə həyata keçirən rayon təşkilatı hesabat dövründə işi partiyanın Nizamnamə və Proqramının tələbləri səviyyəsində qura bilmişdir.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son



YAP LERİK RAYON TƏŞKİLATININ IX KONFRANSI

illərdə həyata keçirilən müstəqil daxili və xarici siyasət, sosial-iqtisadi strategiya nəticəsində uğurlu inkişaf yolu keçmiş, bütün sahələrdə nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə iqtisadi və ictimai-siyasi sabitlik qorunmuş, dünyanı bürüyən iqtisadi və maliyyə böhranı fonunda Azərbaycan inkişaf tempini saxlaya bilmişdir. İqtisadi və sosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra edilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar rayonun sosial-iqtisadi inkişafı, sakinlərin rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılmasının təmin edilməsi məqsədi ilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı işini yerli icra hakimiyyəti orqanları ilə əlaqəli qurmuş və hesabat dövründə bir sıra uğurlara nail olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin rayonumuza ən böyük

hədiyyələrindən biri də rayona məvi yanacağın verilməsidir. Ölkə başçısının qayğı və diqqəti ilə artıq rayonun 50 yaxın yaşayış məntə-



qəsi tam qazlaşdırılmışdır. Hal-hazırda Əvilə, Durğan və Murya kəndlərinə qazın verilməsi üçün son tamamlama işləri aparılır.

Son illər ölkə rəhbərinin yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi sərəncamlar rayonumuzun da yollarının tikintisinə, əhalinin daha sıx yaşadığı ərazilərə yeni yolların çəkilməsinə şərait yaratmışdır. Cənab Prezidentin müvafiq sərəncamlarına əsasən 27 km-lik Lerik-Qosmalan-Kəlvəz avtomobil yolu inşa edilmiş, 36 km-lik Noda-Şingədulan-Xanəgah avtomobil yolunun 18 km-i asfaltlaşdırılmışdır. Noda-Şingədulan-Xanəgah yolunun tikintisinin davam etdirilməsi məqsədilə ötən ilin sonunda cənab Prezidentin sərəncamı ilə ayrılmış 6,6 milyon manat vəsait hesabına hazırda yolda tikinti işləri sürətlə aparılır.

Rayonda ictimai-siyasi fikrin daşıyıcısı olan əsas təbəqə Yeni

dövrü ərzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvlərinin sayı 471 nəfər artaraq 3940 nəfərə, ilk təşkilatların sayı 53-dən 59-ya çatmışdır. Qadınların sayı 202 nəfər artaraq 678, gənclər 197 nəfər artaraq 1800 nəfər olmuşdur. Təşkilat üzvlərinin 45,6 faizini gənclər təşkil edir.

Dövlətimizin əldə etdiyi uğurların və cənab Prezidentin titanik fəaliyyəti ilə reallaşdırılan müstəqil xarici siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası diplomatiya sahəsində tarixi qələbəyə imza atmış, dünyada söz sahibi olan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan enerji siyasətinin təkmilləşdirilməsi və neqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində də mühüm uğurlara imza atır, respublikamızın iştirakı ilə Avropanın enerji daşıyıcıları ilə təmin olunmasını yaxşılaşdırmaq üçün layihələr icra edilir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı məqsədilə proqramlar reallaşdırılır.

Ölkə Prezidenti tərəfindən yaradılmış siyasi sabitliyin və xalqımızın ümummilli lider Heydər Əliyev ideyalarına sadiqliyinin nəticəsidir ki, respublikada olduqca kimi rayonumuzda da siyasi tədbirlər daim müntəzəkli və yüksək əhval-ruhiyyədə keçirilmişdir.

YAP Lerik rayon təşkilatının təftiş komissiyasının sədri Vəliqulla Alishov, Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova və Gənclər Vəliyyətinin sədri Zamiq Əhədovun hesabatları dinlənildi.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının idarə heyətinin yeni

tərkihi və təşkilatın yeni sədrinin naməzədiliyi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəkləndi.

Məruzə ətrafında Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şixaliyeva, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək görülmüş işlər haqqında ətraflı məlumat verdilər, YAP rayon təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəx hesab etdilər.

Milli Məclisin deputatı İqbal Məmmədov və YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş

liyyətlərində uğurlar arzuladılar.

Konfransda yekun sözü ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov 25 il öncə Azərbaycan xalqının ümummilli lideri Əbdiqədir Prezident Heydər Əliyev tərəfindən 1992-ci ildə çox ağır şəraitdə yarıdılmış Yeni Azərbaycan Partiyasının keçirdiyi tarixi yol və qısa müddət ərzində bu partiyanın iqtidar partiyasına keçməsi haqqında geniş məlumat verdi.

Konfransda təşkilatı məsələlərə baxıldı. Rayon təşkilatının Şura üzvləri və idarə heyəti seçildi.



redaktoru Vüqar Rəhimzadə çıxış edərək cənab Prezidentin qayğı və diqqəti ilə respublikada və Lerik rayonunda həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri barədə məlumat verdilər. Rayonda aparılan işlərdən razılıqları bildirdilər, rayon təşkilatının yeni seçilmiş Şura üzvlərinə və idarə heyətinə fea-

Rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatı sədrinin müavini Cəmil Baxşiyev yekdilliklə YAP Lerik təşkilatının sədri seçildi.

Konfransda qətnamə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Tütüncülük gəlirli sahə olmaqla, həm də əməkətutumlu sahədir

Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi üçün ardıcıl iş aparır. Həmin məqsədlə istifadəsiz torpaqların əkin dövrünə daxil edilməsinə və ənənəvi əkinçilik sahələrinin bərpa olunmasına böyük önəm verilir. Bu baxımdan əvvəllər rayonun əkin strukturunun aparıcı sahələrindən biri olan, lakin sonradan bir sıra obyektiv səbəblər üzündən tənəzzülə uğrayan tütüncülüyn yenidən bərpası xüsusi əhəmiyyət kəsb edir.



1985-1987-ci illərdə rayon üzrə 210 ha sahədə tütün ekilmiş, 412 ton məhsul istehsal olunaraq dövlətə təhvil verilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı

Dövlət Proqramında (2004-2008-ci illər) Lerik rayonunda keçiriləcək tədbirlərin 3.2.4.36-cı bəndində "Tütüncülüyn inkişafına dair tədbirlərin hazırlanması və həyata keçirilməsi" nəzərdə tutulmuşdur. Bununla bağlı 2004-cü ildə rayon icra hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə rayon komissiyası təşkil olunmuş və işçi qrupları yaradılmışdır. 2003-2004-cü illərdə "EUROPEAN TOBACCO-BAKU"nun təşəbbüsü ilə Lerik Rayon Tütün Tədarükü Məntəqəsi ilə 9 nəfər fiziki şəxs arasında 23,0 ha sahədə tütün ekilməsi ilə bağlı müqavilələr bağlanmışdır. Əkin sahələrindən orta hesabla 15,0 sentner məhsul istehsal olunmuşdur. Ancaq məhsulun primitiv üsullarla adi çardaqlarda, tövlələrdə, digər yarasız tikililərdə və ya açıq havada antisaniitariya şəraitində qurudulması son nəticədə tütün yarpağının keyfiyyətinə mənfi təsir göstərmişdir. Məhsulun təhvil verilməsində yaranmış çətinliklər, alış qiymətlərinin aşağı olması vətəndaşlarda bu sahəyə marağı azaltmışdır. Bu səbəbdən də məhsulun bir hissəsi aşağı qiymətlə tədarük məntəqəsinə təhvil verilmiş, digər hissəsi məhv olmuşdur. Buna görə də həmin tarixdən rayonumuzda tütün ekilmir.

Buna baxmayaraq cari ildə bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə torpaq mülkiyyəti və icarəçiliyi arasında məarifləndirmə işi genişləndirilmiş, kənd təsərrüfatının gəlirli sahələrindən biri olan tütüncülüyn üstünlükləri onlara ətraflı izah olunmuşdur. Nəticədə, əyər 2016-cı ildə 10 hektar sahədə tütün ekilmişdisə, bu il 25,0 hektar sahədə tütün ekilmişdir. Bunun 12,0 hektarı "Virçiniya" (yaş təhvil verilir), 13,0 hektarı isə "İmmuna" (qurudularaq təhvil verilir) sortudur. 20 nəfər hüquqi-fiziki şəxsə məhsulun təhvil alınması ilə bağlı müqavilə bağlanmışdır. Alıcı təşkilatlar "İlham M" MMC və "Dəniz-2010" MMC-dir. Hal-hazırda sahələrdə aqrartexniki tədbirlər həyata keçirilir. Tütün ekini hesabına 100 nəfərə yaxın vətəndaş daimi və mövsümi işlə təmin olunmuşdur.

Rayonda tütüncülüyn daha da inkişaf etdirilməsi üçün aşağıda qeyd olunan tədbirlər həyata keçirilməlidir:

- rayonda olan tütün tədarükü məntəqəsinin bərpası və yenidən tikilməsi;
- mədəniləşdirilmiş qurumaxanalardan tikilməsi;
- məhsul istehsalçılarının toxumla təmin olunması;
- bu sahənin inkişafı ilə bağlı mikro kreditlərin verilməsi;
- texnikalarla təminatın yaxşılaşdırılması;
- tütünün alış qiymətlərinin bazara uyğun tənzimlənməsi və s.

Lerik Rayon İcra Hakimiyyəti gələcəkdə tütün ekini sahələrinin daha da genişləndirilməsindən ötrü bundan sonra da bütün tədbirləri görəcəkdir.

Vüqar Mirzəyev,
Lerik Rayon İcra Hakimiyyəti başçısının aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdiri-nin müavini



Ədliyyə naziri Lerik rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Lerik rayonundakı Mədəniyyət Mərkəzində Lənkeran, Astara, Lerik və digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi ehterində öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tap-



şırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerində qəbulu və müraciətlərinə baxılması üçün ra-

hat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqla-

rını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin, yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, bölgənin hakimiyyəti və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir Prezidentin cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsi nəzərdə tutulmuşdur. Vətəndaşların azadlıq hüququnun qorunmasına daha məsuliyyətlə yanaşılmasını, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliyi və icrasının təmin olunmasının vacibliyini, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yol-verilməzliyini qeyd edib, aidiyyəti tövsiyə və tapşırıqlar verib.

Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlamlıq zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüsvətخورluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlətimizin başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.

Kənan istedadlıdır...



2013-cü ilin yanvar ayı idi. Lerik rayon Uşaq Yarıdıcılıq Mərkəzi Gənclər Günü münasibətilə ümumtəhsil məktəbləri arasında "Poeziyamızın inciləri" adlı şeir müsabiqəsi keçirildi. Söz güclü, xoşsəməli məktəbliyə verildi. O, çıxışının ilk saniyələrindən başlayaraq onu dinləyənlərin nəzər-diqqətini cəlb etdi. Çıxışının sona çatdığına ehtiramla bildirəndə məktəbli sürətlə alqışlarla qarşılandı V sinif şagirdləri arasında keçirilən müsabiqədə 1 yeri tutdu.

Bu onun şeir demək, nətiqlik məharətini üzə çıxaran ilk çıxışı idi. Həmin istedadlı gənc M. Bağirov Lerik şəhər 3 sayılı orta məktəbinin şagirdi gənc Kənan Seyfullazadə idi...

Kənan Seyfullazadə bundan ruhlanaaraq özünə inamı artdı, öz üzərində müstəqil çalışmağa başladı. Müəllimlərin onun barəsində

daksiyası tərəfindən Fəxri diploma layiq görülmüşdür.

Kənan Seyfullazadənin ən böyük uğuru isə rayon mərhələsinə uğurla keçdikdən sonra Heydər Əliyev 94 "Ən yaxşı təqdimat" müsabiqəsinin respublika turunda II yeri tutaraq Respublika Təhsil naziri Mikayıl Cəbbarov tərəfindən 2-ci dərəcəli diplomla təltif olunması idi. Bunun ardınca Kənan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov Fəxri fərmanla təltif etdi...

Şübhəsiz ki, istedadlı məktəblinin yüksək nətiqlik, musiqi və şeir yazmaq qabiliyyəti bundan sonra daha çox özünü göstərəcək, gələcəyə nikbinliklə baxan Kənan Seyfullazadəyə yeni uğurlar qazandıracaq, o müstəqil Azərbaycanın novator vətəndaşı kimi doğma rayonun, respublikanın şöhrətini uzaq-uzaq ellərə yayacaqdır...



Babək Şükürzadə



"Vətəni ulu öndər kimi sevak"

Heydər Əliyevin mərkəzində Milli Qurtuluş günü münasibətilə "Vətəni ulu öndər kimi sevak" mövzusunda tədbir keçirilmişdir. Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin, Lerik şəhər 2 saylı və 3 saylı tam orta məktəblərinin bədii qiraət müsabiqəsinin qalibləri olan şagirdlər, rayon Uşaq Yarıdıcılıq Mərkəzinin kollektivi, rayon Mərkəzi Kitab-

xana Sisteminin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirdə iştirak etdilər.

Heydər Əliyev Mərkəzinin direktoru Hüsemməddin Abbasov ötən əsrin 90-cı illərində Azərbaycanı parçalamaq təhlükəsindən qoruyaraq, müstəqil respublikanın qurucusu və baş mənəm ümummilli li-

der Heydər Əliyevin xilaskarlıq missiyası barədə geniş məlumat verdi.

Məktəblilərin ifasında xalqımızın böyük xilaskarı Heydər Əliyev, Vətəni, yurdunu rənnəm edən şeirlər alqışlandı. Şagirdlərin bir qrupu Milli Qurtuluş günü münasibətilə keçirilən "Vətəni ulu öndər kimi sevak" adlı tədbirdə feal iştirakına görə diplomlarla təltif olundu.

Lerik Rayon İcra Hakimiyyəti başçısının aparatında 2017-ci il üçün vətəndaşların qəbulu günlərinin cədvəli

S/Ş	Soyadı, adı, atasının adı	Vəzifəsi	Qəbul günləri və saati	Telefon
1	Bağirov Rövşən Elmirdar oğlu	Lerik Rayon İcra Hakimiyyəti başçısı	İl gün 10:00-da 1 gün 11:00-da	025 274-63-02 025 274-61-82
2	Baxşiyev Cəmil Yüzbaşlı oğlu	Başçının birinci müavini	III gün 10:00-da	025 274-60-21
3	Məlikov Həbib Ağaxan oğlu	Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri	IV gün 10:00-da	025 274-60-23
4	Vəliməmmədova Arzu Həmzə qızı	Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri	V gün 10:00-da	025 274-46-68
5	İbrahimov Əflatun Əjdər oğlu	Məmarlıq və tikinti şöbəsinin müdiri	V gün 10:00-da	025 274-60-61
6	Talibov Gündüz Hüsemetli oğlu	İnformasiya təminatı və təhlil sektorunun müdiri	VI gün 11:00-da	025 274-54-70
6	Bayramov Əlipanah Hüseynağa oğlu	Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri	VI gün 11:00-da	025 274-47-64
6	Quliyev Araz Qurban oğlu	Hüquq şöbəsinin müdiri	VI gün 11:00-da	025 274-47-64

Qeyd: Azərbaycanın Milli Qəhrəmanları və onların əlaqəli üzvləri, qəbid ailələri və Qarabağ əlilləri rayon icra hakimiyyəti başçısının aparatına müraciət edərkən növbədənqar qəbul edilir. Bayram günlərinə düşən qəbul günləri növbəti iş günlərinə keçirilir.

Deyirlər, bu dünya bir pəncərədir: hər gələn baxıb gedər. Onun da ömrü həzrin bir xətirəyə, nağıla döndü, əlli yaş tamam olmamış yaxsız əcal onun qapısını döydü. O, ömrün qürub çağını, işıqlı dünyanın köç karvanını hələ gözləmədi. Baş pədoqoji işə çox qarışsa da hərdən gələcək arzularını onu düşünməyə vadar edər, övladlarının, şagirdlərinin gələcək taleyi barədə götür-qoy edər, xəyalən də olsa özünü bu arzulara qovuşanlar sırasına görürdü...

O, seçilən ziyalı idi

Mən o vaxtlar "Bolluq uğrunda" rayon qəzetində müxbir işləyirdim. Soltanağa müəllim tez-tez redaksiyaya gəlirdi. Onun qayını Araz Quliyev qəzetdə kənd təsərrüfatı şöbəsinin müdiri işləyirdi. Hərdən redaksiyaya yaxın olan bağda Şəbəyim xalının çayxanasında bizi pürreng çaya qonaq edər, şirin söhbətləri, şən zarafatları, problemlərdən danışması bizim jurnalist marağımıza səbəb olardı. Bəzən qəzetin eməkdaşları ilə polemikaya girər, düz-düz, əyrini-əyri ayınada görər, maraqlı təkliflər verərdi. Onun hərtərəfli biliyi, geniş dünyagörüşü, yurd tarixinə yaxşı bələd olması, intellekt səviyyəsi deməyə əsas verirdi ki, o tək cə müəllim deyil, böyük yazıçı Maksim Qorkinin əsərinin qəhrəmanı Danko kimi ürəyini məşələ döndərən el yolunda öndə gedən əsl ziyalıdır. Belə ziyalıları barmaqla saymaq olardı...

Qüvvət elmdədir

Soltanağa Müzəyəver ibtidai dərəcədən oxumağa, yazmağa hədsiz maraq göstərirdi. Yuxarı sınıflarda oxuyanda çoxlu bədii ədəbiyyat mütləq etmişdi, tarixə həvəsi çox idi. Onunla danışanlar Soltanağının hər şeydən aqah olmasından ehtiyatlanırdılar.

O, ibtidai təhsilini kənddə alsada, orta təhsilini məşhur Şingədulan orta məktəbində uğurla tamamlamışdı. Burada Əməkdar müəllim Əbülfəz Qaziyevin, Əkbər Novruzovun, Saleh Vəliyevin, Fətiş Rüstəmovun, Zəki Liftiyevin, Hüseynağa Kərimovun pədoqoji ustalıqından faydalanmışdı.

Soltanağa Lənkeran Pədoqoji Məktəbində təhsil aldı. Burada oxuyarkən müəllimlər və tələbə yoldaşları arasında hörmət-nüfuz qazandı. O, bildirdi ki, müəllim dərin bilik sahibi olmalıdır ki, şagirdini də öyrədə bilsin,

O, sağlığında axirətini qazandı



öyrənlərinin yanında üzəgə olsun.

Vaxt gəlib çatdı. O pədoqoji məktəbi fərqlənmə diplomu ilə bitirdi. Buna ən çoxsevənələr Buruq kəndindəki yaxın qohum-əqrabası, tələbə dostları oldu. Əlinə jurnal alıb sifə daxil olması yaddaşına əbədi hopdu. O, müəllimlik fəaliyyətinə Böyükəndil kənd yeddillik məktəbində başlasada, iki ildən sonra tədris işləri üzrə direktor

run müavini oldu. Bununla belə ali təhsil almaq arzusunə qovuşmaq üçün imtahanlara hazırlaşdı. Çəkilən zəhmət, pədoqoji işə bələdlik, başlıcası isə özünə inamı ona sevincli anlar yaşatdı. İmtahanları uğurla verib 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul oldu. İşləməklə yanaşı, qiyməli təhsilini davam etdirdi. Elmi biliyini, pədoqoji

axtarışlarını davam etdirirdi, görkəmli tarixçilərin kitablarını oxudu. Ulu Nizaminin bu misraları onu irəlilə aparırdı:

Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eləyə bilməz...

O, deyirdi: "Vətənpərvərlik qanımızdadır"

Mən Soltanağa Hacıağa oğlu Mirzəyevlə dafələrlə həmsöhbət olmuş, minik maşınında yol getmişdim. O, maraqlı müsahib, hazır cavab tarixçi, sədaqətli dost, qayğıkeş ailə başçısı idi. Ailəsində Solmaz xanımın altı qız, beş oğul böyütmüşdü. Hərdən söz düşəndə deyirdi: "Vətən üçün övladları böyüdürem. Hər biri bizim qol-qanadımız, el-obanın dayağıdır."

Soltanağa Mirzəyev yaşadığı dövrdə uyğun olaraq ictimai-siyasi tədbirlərdə fəal iştirak edər, milli-mənəvi dəyərlərə böyük önəm verər, yurtdan qədim adət-ənənəsini təbliğ edirdi. Diyarşünaslıq tarixinə dair araşdırmalar aparır, tarixi hadisələri obyektiv təhlil edər, şəxsiyyətlər barədə

məqalələr yazırdı, dağlarda qaçaqçılıq hərəkatına nəzər salırdı. Deyirdi ki, yurdumuzda öyrənməyə çox şey var. Vaxt gələr gənc nəsil hamısına bələd olar...

Xüsusilə vurğulamaq lazımdır ki, Soltanağa Mirzəyevi şagirdlərin vətənpərvər, şəxsiyyət və işləməyi bacaran vətəndaşlar kimi böyütməyə böyük önəm verirdi. Konfransların birində demişdi: "Şagirdin şəxsiyyət kimi formalaşdırılmasının ilk rüseyimi məktəbdə qoyulur. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi mənim üçün ən önəmli məsələlərdəndir..."

Yaxşılar unudulmur

Soltanağa Mirzəyev 86-cı ilin aprel ayında dünyasını dəyişmişdi. El yığış böyük izdihamla, sonsuz kədərlə dəfn mərasimində sevimli övladı ilə vidalaşdı. Onu sevdiyi torpaq ağuşuna aldı. Sevimli övladları üçün çətin olsa da əziz atadan cismən ayrılmadı. Onu qəlblərində, xatirələrində yaşatdılar.

Aprel ayının 5-də Soltanağa Mirzəyevin 80 yaş tamam oldu. Direktor olduğu T. İsmayilov adına Buruq

kənd tam orta məktəbində onun 80 illiyinə həsr olunmuş mərasim keçirildi, onun bəreyefinin açılışı oldu.

İndi bu məktəbə oğlu Zaur rəhbərlik edir. Övladlarından Rüfət ali təhsilli aqronom, Ruslan hüquqşünasdır, Altay polis zabitidir, Malik isə DSMF Lerik rayon şöbəsinə rəhbərlik edir. Onlar atanın adını həmişə ucaldırar.

Mərasimi tələbə dostu Həmzə Vəliməmmədov açdı və kövrək xatirələrini söylədi. Təqaüdü müəllim Surxay Əsədov, tələbə dostu Ağabəy Vəliyev, müəllim Vahid Cəbraylov, tələbə dostu Ağabəy Vəliyev, dostu Əliqışad Allahverdiyev professor Qurbanxan Müslümov, alim Xubeli Əzizov, bank rəhbəri İlham Dadiyev, Lerik RH başçısının birinci müavini Cəlil Baxşiyev Soltanağa Mirzəyevlə bağlı xatirələrini söylədilər. Zaur Mirzəyev mərasim iştirakçılarına minnətdarlıq ifadə etdi.

Həmin gün Soltanağa (ona Mirzağa deyirdilər) Mirzəyevin ruhuna bir dünyalıq xoş sözlər ifadə olundu. Hamı bir daha yəqin etdi ki, yaxşı adamlar, yaxşı əməllər unudulmur, beləcə xatirələrdə yaşayırlar.

İdris Şükürü



Azərbaycan bölgənin ən güclü ordusuna sahibdir

Müdrüklər deyirlər ki, hər bir xalqın, dövlətin böyüklüyü, qüdrəti onun müharibə aparmaq bacarığı və silah-sursatının çox olması ilə deyil, onun qədim mədəniyyətə, tarixə, sülhsevərliklə malik olması ilə ölçülür. Tarixin qovğalarından keçmiş Azərbaycan sözün həqiqi mənasında qədim tarixi keçmiş, maddi-mədəniyyət abidələri, dahi şəxsiyyətləri daim sülh tərəfdarı olması ilə böyükdür.

İşğalçı Ermənistanın xarici maliyyə, hərbi və siyasi dəstəyi hesabına Azərbaycan torpaqlarını işğal etməsi Azərbaycanı düşünməyə vadar etdi. Ümummilli liderimiz nizam ordumuzun yaradılmasını, peşəkar hərbiçilərin orduya cəlb edilməsini, ordunun müasir texnika ilə təchiz edilməsini, vətənpərvərlik hisslərinin gücləndirilməsini ön plana çəkdi, ölkə daxilində hərbi çevriliş cəhdlərinin qarşısını aldı, sabitliyə nail oldu, ölkənin iqtisadi və müdafiə qüdrətini, beynəlxalq aləmdə nüfuzunu artırdı.

Heydər Əliyev siyasətini uğurla

hayata keçirən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyanın ən nüfuzlu təşkilatlarının rəhbərləri ilə, oləcə də Ermənistan rəhbərliyi ilə münafiqənin həlli yollarını müzakirə etdi. Lakin Ermənistanın cinayətkar hakimiyyəti öz çirkin və işğalçılıq siyasətindən ol çökmir.

Belə olan halda Prezident güclü Azərbaycan Ordusunun gücləndirilməsinə xüsusi diqqət yetirdi. Belkə də bizim ordumuzun Ermənistan ordusu ilə müqayisəsi belə yanlışdır. Əslində, Azərbaycan Ordusunun bugünkü qüdrəti və peşəkarlığı Ermənistanı çox qısa müddət ərzində darmadağın etməyə qadirdir. Ermənistan rəhbərliyi də yaxşı anlayır ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərindəki zəif ölkə deyil. Ötən 20 ildə iqtisadi qüdrətini hərbi qüdrətə çevirmiş Azərbaycan dövləti neinki Qafqazda, hətta MDB məkanında ən güclü orduların birinə sahibdir, istənilən vaxt işğalçı dövlətin cavabını verə bilər. Azərbaycan Ordusu 4 günlük müharibədə göstərdi ki, torpaqlarımız ATƏT-in Minsk qrupu deyil, məhz Silahlı Qüvvələr, Azərbaycan dövlətinin

APREL DÖYÜŞLƏRİ MİLLİ ORDUMUZUN ZƏFƏRİDİR

ve xalqın gücü ilə qaytarıla bilər.

Seyran Ohanyan mifi dağıdıldı

Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri uzun müddət ərzində dəyişilməz sayılan, keçilməz sədd hesab olunan ön xəttin yarılmamasının mümkünlüyü idi. Azərbaycan bunu çox kiçik qüvvələrlə reallaşdırdı. Bu, ermənilərə vurulan ikiqat zərbə idi. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın 20 ildən artıq bir müddətdə özünü qəhrəman libasında təqdim etməsi, bir neçə generalın ordu sistemində özünə yer tutması kimi məsələlər apreldə döyüşlərdə ordumuzun bir zərbəsi fonunda darmadağın edildi. Aprel döyüşləri Azərbaycanın diplomatik danışıqlarda siyasi gücünü artırdı, eyni zamanda ordumuzun və nəticə etibarən dövlətimizin nüfuzuna yüksək təsir göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin martın 31-də hərbiçiləri-



mizlə görüşündə qeyd etdiyi kimi, ölkəmiz daha mühüm hədəflər uğrunda mübarizədədir və əminəm ki, 2 apreldən başlayan yol bütövlükdə bizi torpaq bütövlüyümüzdə qovuşduracaq. Cənab Prezident haqlı olaraq ordumuzun apreldə döyüşlərindəki şücaətini yüksək qiymətləndirərək onu tarixi qəhrəmanlıqla adlandırdı. Ermənistanın cinayətkar hakimiyyəti apreldə döyüşlərinin yaratdığı hərbi-siyasi vəziyyətdən sonra anladı ki, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və bundan sonra uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlaya bilməyəcək. Apreldə döyüşləri ölkəmizi iqtisadi və diplomatik sahədə oldu etdiyi uğurların hərbi sahədə davamı və təsdiqidir.

Lələtəpə əməliyyatı bizim şanlı tariximizdir

2016-cı il noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidenti İlham Əliyev Lələtəpə əməliyyatını bizim şanlı tariximiz adlandırın. Düşmənin döyüş meydanında sübut etdik ki, biz güclüyük.

Azərbaycan Ordusunun 2016-cı ilin apreldəki zəfər döyüşlərində silahlı qüvvələrimiz öz istehsalımız olan silahlardan, xüsusən də

pilotsuz uçuş aparatlarından istifadə etməklə düşmənin qarargahlarını darmadağın etmiş, çox sayda hərbiçisini gəbərtmişdir. Ermənilərə vurulan hərbi zərbələr düşmənin ölkənin ordusunda, eyni zamanda Ermənistan cəmiyyətində çəşqinliq, qorxu, vahimə yaratdı.

Aprel döyüşlərində ən mühüm üstünlüklərdən biri də Azərbaycan Ordusunun döyüş tapşırığını hər an ən yüksək səviyyədə yerinə yetirməyə hazır və qadir olması idi. Bu isə şəxsi heyətin komandirlərə inamı, əmr və tapşırıqların vaxtında icrası, bölmələrdə və birleşmələrdə döyüş hazırlıq dərəcəsinin yüksək səviyyədə keçirilməsi sayəsində mümkün olub. Məhz bu yüksək hazırlığın və peşəkarlığın sayəsində apreldə döyüşlərində düşmənin qarşıya-təxribat qruplarının qarşısını vaxtında və layiqincə alındı, Ermənistan ordusuna sarsıdıcı zərbə vuruldu. Aprel döyüşləri Ermənistanın ideoloji əsaslarını dağıtdı.

Azərbaycan sülhsevər ölkədir

Məhz buna görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir. Azərbaycan əsgərləri, Azərbaycan oğulları öz Vətəni yolunda mübarizə aparırlar, döyüşürlər, ömürlərini qurban verirlər. Onların mübarizəsi haqq mübarizəsidir. Haqq isə həmişə qalib gələcək.

İdris Şükürü



Redaktor Məzahir Nəcioğlu kreslo-da əyləşib mətbəyə göndərmək üçün hazır materialları nəzərdən keçirirdi. Bu vaxt onun diqqətini şeirlərin xülasəsi cəlb etdi. Oxudu və düşündü: "Qiyabiçi olasan belə əhatəli, dərin məzmunlu hazırlayasan. Kim bilir, bundan ötrü nə qədər axtarış aparıb." İbrahim jurnalistika fakultəsində oxuyurdu. Qiyabi söhbədə. İstedadlı idi. Bunu hər şeydən əvvəl, yazı-po-zuya, ədəbiyyata sonsuz marağı ilə, sözü ilə işinin bütövlüylə izah etmək olardı.

İbrahim rayon qəzetinin redaksiyasında ixtisası üzrə işləmək istəyirdi. Qəlbində kağıza köçürmədiyi, deyilsə, fikirlər çox idi. O redaksiyada kitabxanaçı işləsə də, mətbəyə kağız-kuğuz daşımaqdan, tez-tez korrektor bəzən makinaçını əvəz etməkdən tənqə gəlmişdi. Ancaq jurnalist olmaq naminə hər şeyə dözüldü. Redaktor Məzahir Nəcioğlu isə hər dəfə söz verib "bir qədər gözlə", deyirdi, - ştat boşalan kimi sənə iş verəcəyəm".

Şeir xülasəsinə gələndə isə... Onu hazırlamağı məktublar şöbəsinin müdiri sınaq məqsədilə İbrahime tapşırırdı. İbrahime qovluqdadı məktubları verib:

- Əvvəlcə məktubların məzmunu ilə tanış ol, sonra yaxşı bir xülasə hazırla,- demişdi. İbrahim də razı olmuşdu. Ancaq buna heç də ilk sınaq demək olmazdı. Çünki İbrahimin respublika qəzet və jurnallarının bir neçəsində

sanballı məqalələri, şeir kitabları haqqında resenziyası çıxmış, oxucuların müsbət rəyinə səbəb olmuşdu.

Məzahir üç qrankalıq makina yazısını "operasiya" etmək istəyirdi. Ancaq nəyi? Bu material ele işlənib ki, hər fikri, hər sözü zəncir halqaları kimi bir-birinə bağlıdır. Bir abzası ixtisar etsəydi, zəncir qırılar, fikirlər arasında əlaqə

Novella

Hekayə

pozulardı.

Nəcioğlu oxudu: "Böyük Rus ədibi V. Q. Belinski poeziya və şeir haqqında demişdir: "Harada ilham saxta deyilsə, orada poeziya vardır və kimin təbiətində heqiqi ilham varsa, o şairdir... B. Mayakovski yazmışdır:

Poeziya-radium kimidir: Onun hər qramı bir ilin zəhmətli başa gəlir. Bir kəlmənin xatirə sən Min tonlarla söz filizi Sərf eləyirsən.

Gərək təzə şeir yazmağa başlayan

müəlliflər bu qiymətli fikirləri heç vaxt yaddan çıxarmasınlar...

Məzahir Nəcioğlu düşündü: "O, axtarır, tapır, redaksiyamızın əməkdaşlarında isə ele bil axtarış aparmaq, yaradıcılıq həvəsi sönüb..."

Redaktor düyməni basıb katibə qıza dedi:

- İbrahimi çağır gəlsin .

İbrahim suala- sualla cavab verdi: - Sizdən icazə almışam axı, xəstəxanaya gedib resept yazdırdım. Axı, mən kiməm ki, qəzetin hazırlanmasını mənə tapşırırsınız?

- Necə yəni sən kimsən, redaksiya işçisi. Səni hər sınaqdan keçirirəm. Məgər bu pisdir. Sən hələ cavansan, təcrübəlisən, bala. Ayağı pille- pille qoyarlar nərdivana. Hansı işi tapşırıram, icra et. Bir də gördün redaksiyada ştat boşaldı, səni müxbir təyin etdim.

- Tapşırдыңız işlər mənə yorub, əsəblərim korlanıb. Bir də bu sözləri iki ildir eşidirəm, ele deyilmi?

- Hələ işlə, gözlə,- dedi Nəcioğlu. - Sabahdan məzuniyyətə gedirəm. Müavinə kömək ele, mütləq nəzərə alaram.

İbrahim könülsüz- könülsüz:

- Yaxşı,- dedi. Yalançını evinəcən...

Redaktor İbrahim Nəcioğlu məzuniyyətdə olarkən İbrahim şeirlər haqqında xülasəni redaktor müavinə Cahangirə təqdim etdi. Yazdığı resenziya qəzetdə ixtisarsız dərc edildi. Şənbə nömrəsində isə maraqlı bir novella çıxdı. Yiğcam, mənalı, düşündürən, hədəfi sərəst vuran bir novella. Bu novellada Nəcioğlu kimi adamların eyibləri göstərilirdi. Nəcioğlu məzuniyyətdə olmasaydı, redaktor olduğu qəzetdə belə bir novellanın çap olunmasına heç vaxt izn verməzdi...

İdris Mütəllimoğlu.

"Qurbdan geriyə baxanda" kitab çapından çıxıb

Təqəddü müəllim, şeir- sənət vürğunu, tanınmış qələm ustası Bafəddin Cənəliyevin çapdan çıxmış "Qürubdan geriyə baxanda" adlı növbəti kitabı "Qürubdan geriyə baxanda" oxucuların ixtiyarındadır. İndiyədək müəllifin beş kitabı nəşr edilmişdir. Çoxu etnoqrafik səciyyə daşıyır, el- obada yaşamış insanların, onların həyat yolu ilə, sənət adamları ilə, namərdlik edənlərlə, müxtəlif hadisələrlə, şəxsiyyətlərlə oxucunu tanış edir, düşündürür, mənalı həyatın qədrini bilməyə, keçmiş unutmamağa çağırır.

Kitabın müəllifi Bağdədin Cənəliyev "Ön söz əvəzi" ndə yazır ki, inanıram kitabə əsl qiymətli dəyərli oxucular verəcəklər. Biz də bu fikirdəyik. Kitabı başdan- başa təhlil etmək fikrimiz yoxdur. "Xalqımızın ana kitabı" adlı qeydləri oxuyurdur. Bu qiymətli sənət abidəsi haqqında müəyyən təsəvvür yaranır. Kitabda dərc olunmuş "Nicat müəllimin şeirləri haqqında", "Folklorşünas alim, sədəqətli dost", "Qaçaq Heydər", "Hacı Rəsul", "Nəsihət" şilləsi, "Bir ailənin acı taleyi", "Köhnə dostla yeni tanışlıq" yazıları maraqlı, düşündürücü və yadda qalır.

Biz öyrənməmiş kitab çap olunanda tərif dolu sözlər yazmağa. Çox vaxt kitabdanı nöqsanlardan yan keçilir, onların barəsində heç nə yazılmır. Bu isə, əslində kitab müəllifinin ziyanıdır. Qabaqki illərdə bir leriqlik yazar öz həmyaşının mərhum atasından kitabında ele təhqiramiz sözlər yazıb ki, oxuyub təəssüflənirdən.

"Qürubdan geriyə baxanda" kitabında "Qaçaq Heydər" adlı yazısında maraqlı bir hadisədən söhbət açılıb. Burada göstərilib ki, Bəzən Heydərini gələndiyi mağara yeri bəlli olduqdan sonra qaçağı tərksilah etmək üçün onun üstünə milis kapitani Şixəliyev göndərilir. Kitabın 116 səhifəsində Şixəliyevin ünvanına təhqiramiz ifadələr işlədilməsi qəbuləndir. Əvvəla, Şixəliyev milis kapitani deyil, milis starşinası olub. O, çox cəsur, qorxmaz, işinə sədəqətli, canlıca, qaçaq-quldurlara güzəşt etməyən bir milis starşinası olub. Onun barəsində iki sənəddi pəvest yazılıb. O dövlət tərəfindən yüksək mükafatlara layiq görüldü. İndi də Lerikdə onun cəsur milis işçisi olmasından danışılır.

Kitabı oxuyarkən başqa səhvlərdə qarşılaşırdı. Lakin bütün bunlar kitabın ümumi məzmununa təsir etmir. Sadəcə diqqətli olmaq lazımdır.

"Lerik"

Sorulu məzunların təşəbbüsü



Soru kəndinin yetimləri harada olursa- olsun doğma ocağı unutmur, kəndin təvəqqisi üçün əllərindən gələni əsirgəmir. 1997-1998-ci tədris ilində bitirmiş məzunlara yene də təşəbbüs qaldırılmışlar və onların nəsihət və xeyirxah addımı kənd sakinlərinin razılığına səbəb olmuşdur. Öncə qeyd edək ki, Rəşim Hüseynov, Ruhid Hüseynov, Həmət Dövlətov, Əmir Səmədov, Rizvan Səmədov, Şirindil Şahverdiyev, Rəşim Səferov, Ceyhun Zeynalovun maddi dəstəyi ilə Ələbad- Soru və kənd daxilində 1.5 kilometr yola ağır tutumlu maşınlarla 60 reys daş və çinil daşınacaq qeydlərlə yayılmışdır. Yolun kənarı ilə suyun axması üçün pəvest yazılıb. Bu işdə xeyirxah təşəbbüs sahiblərinə kəndin ziyalıları da kömək etmişlər.

İndi minik maşınları əvvəlkinə nisbətən daha rahat hərəkət edir, mənzil başına təhlükəsiz çatırlar. Xeyirxah təşəbbüslər yol abadlığına gələcəkdə də diqqət yetirməyi nəzərdə tutmuşlar.

Tahir Əliyev, Soru kənd sakini

Sənin yerin görünəcək

Çöhrəsindən bir insan təbəssüm əskik olmayan gülerüz, mehriban, səmimi, xeyirxah, sadə və təvəzökər istedadlı musiqçi və bədii rəhbər idi. 30 iyun 2017-ci il tarixində ömrünün 56-cı yayında haqq dünyasına qovuşan Rafiq Ağayev onu tanıyanların qəlbində, yaddaşında belə bir insan kimi qaldı. Rafiq Ağayev 3 sentyabr 1961-ci il tarixində Lerikdə dünyaya göz açmışdı. Gənclik illərindən Azərbaycan xalq musiqisinə, folklorumuz, xalq oyunlarına, milli-mənəvi dəyərlərimizə bağlılığı onu Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutuna apardı. Ali təhsili başa vurduqdan sonra Lerikə qayıtdı və ömrünün sonunadək 35 ilə yaxın mədəniyyət sahəsində çalışdı. İstedadlı bədii rəhbər kimi bir çox kütləvi təmasalara, "Uzunömürlülər" festivallarına, bayram tədbirlərinə, yaradıcılıq gələcəlinə quruluş verdi, folklor və musiqi kollektivləri yaratdı. Yorulmadan çalışdı, mədəniyyətimizə töhfələr verdi. O, toyları, el şənliklərinin yarasığı idi.

Rafiq peşəsinin vürğunu, səmimi dost olmağa yanaşı, qayğıkeç aile başçısı, mərhəmət və cəfakəş bir ata idi. Ömür-gün yoldaşı Alimə müəllimə ilə təbiətə etdiyi övladların hər bir uğuru ona qol-qanad verirdi. Qızı Arzu universiteti bitirib müəllim kimi fəaliyyətə başlayanda, oğlu Azer isə işə düzəldəndə, kiçik oğlu Rəşim hərbi xidmətə yola salanda, iki övladına toy edəndə, iki nəvəsi dünyaya göz açanda sevinci yerə-göyə sığmırdı. Bu sevinci dostları ilə paylaşdı. Arzularını isə hələ çox idi Rafiqin. Bu arzuların yəqin ki onun övladları, dostları, həyatda keçirəcəklər. Rafiq Ağayev cismən bəzən ayrılarsa da, ruhən həmişə bizimlə olacaq, qəlbimizdə daim yaşayacaqdır. Ruhun şad olsun, məzarı nurla dolsun.

Lerik rayonunun mədəniyyət işçiləri adından Aqil Sucayev


Allah rəhmət eləsin!

Lerik RİH-nin kollektivini tanınmış mədəniyyət işçisi Rafiq Ağayevin vaxtsız vəfatından kədərlənir, dərin hüznle başsağlığı verir.

Lerik qəzeti redaksiyasının kollektivi istedadlı mədəniyyət işçisi Rafiq Ağayevin vəfatından kədərlənir, dərin hüznle başsağlığı verir.

Hacı Musa Bədəlov, Söhbət Tərziyev, İdris Şükürlü, Əli Nəcəfxanlı, Xureyman Qarayev, Mübariz Ağayev, Əliməmməd Ağazadə, Dəryayulu Məhərrəmov, Qəhrəman Əliyevə, bacısı

Şövkətin vəfatından kədərləndiklərini bildirir, dərin hüznle başsağlığı verir.



Etibarnamələrin təsdiq edilməsi və onların qüvvədə olmasına xitam verilməsi

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmizçilik üçün başqa şəxsə verdiyi vəkəlet etibarnamə sayılır.

Notarial forma tələb edən əqidələrin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

Notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə etibarnamə istənilən müddətdə verile bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

Əgər əmlakın müəyyən müddətdə özgeninkiləşdirilməsinə qadağan qoyulmuşsa, həmin müddət başa çatmamış bu əmlakın özgeninkiləşdirilməsi üçün etibarnamə təsdiq edilə bilməz.

Nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələr müddəti sürüclülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarius həmçinin etibar edilən şəxsin sürüclülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik

olub- olmamasını yoxlayır.

Əgər etibar edilən yol hərəkəti qaydalarını pozduğuna görə onun sürüclülük vəsiqəsi alınaraq əvəzinə müvəqqəti icazə vəsiqəsi verilmişsə, nəqliyyat vasitəsindən istifadə edilməsi üçün verilən etibarnamənin müddəti müvəqqəti icazə vəsiqəsinin qüvvədə olduğu müddətdən artıq ola bilməz.

Əgər nəqliyyat vasitələrinə MDB dövlətlərində və ya digər xarici dövlətlərdə hüquq müəyyənedici sənəd (texniki pasport, qeydiyyat şəhadətnaməsi və ya vəsiqəsi) verilmişsə, həmin nəqliyyat vasitələrinə yalnız nəqliyyat vasitəsindən istifadə edilməsi üçün etibarnamə verile bilər, bir şərtlə ki, nəqliyyat vasitəsi Azərbaycan Respublikası DİN-nin Dövlət Yol Polisi İdarəsində müvəqqəti qeydiyyatda götürülsün.

Əgər nəqliyyat vasitəsinin hüquqmüəyyənedici sənədi müəyyən müddətdə verilmişsə, həmin nəqliyyat vasitəsinə etibarnamə bu müddətdən artıq müddətə verile bilməz.

Etibar edilmiş başqasına etibarnamə qaydasında verilən etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafehinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar

təqdim etdikdə notariat qaydasında təsdiq edilir.

Etibar edilmiş başqasına etibarnamə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmiş başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəziyyəti icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kim i məsuliyyət qoyur.

Mülki Məcəllənin 365-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

- 1) etibarnamənin müddətinin bitməsi;
- 2) etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;
- 3) Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;
- 4) Etibarnamə verilmiş şəxsin imtinası;
- 5) Adından etibarnamə verilmiş

hüquqi şəxsə xitam verilməsi;

6) Adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

7) Etibarnamə vermiş fiziki şəxsin ölümü, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyəti və ya xəbərsiz itkin düşmüş sayılması;

8) Etibarnamə verilmiş fiziki şəxsin ölümü, fəaliyyət qabiliyyəti və ya xəbərsiz itkin düşmüş sayılması.

Mülki qanunvericiliyə görə etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibarnaməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər.

Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxs, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur.

Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya gücqu varisləri dərhal etibarnaməni qaytarmağa borcludur.

Etibarnaməyə xitam verildikdə etibarnaməni başqasına etibarnamə de qüvvədən düşür.

Mustafa Mustafayev, Lerik Rayon Dövlət Notariatı Kontorunun dövlət notariusu

Redaktor İdris ŞUKURLU

Təsisçilər: Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası

Lisenziya № V 280 İndeks 96935 Hər kəs öz imzasına cavabdehdir. Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı: Lerik şəhəri, Nizami küçəsi Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur